



2018-ci il  rzində Vergilər Nazirliyinin T dris M rk zində
g r lm ş iřler barədə
HESABAT

T lim prosesinin t şkili v  qiym tl ndirilməsi

1. Azərbaycan Respublikasının Nazirl r Kabinetinin 25.02.2015-ci il tarixli 50 n mr li Q rarı il  t sdiq edilmiř “D vl t orqanlarında  aęrı m rk zl rinin f aliyy tinin t şkili Qaydaları”nın 7.1-ci b ndinə v  vergilər nazirinin 11.11.2018-ci il tarixli 1817040100875700 n mr li  mri il  t sdiq edilmiř “Vergi  d yicil rin  xidm t m rk zl rinin f aliyy tinin t şkili Qaydaları”nın 2.9-cu b ndinə  sas n T dris M rk zi t r find n t msil il rin illik bilik v  peř  hazırlıęı v ziyy tinin m  y nl şdirilməsi m qs di il  qiym tl ndirm  ke irilir v  qiym tl ndirm nin n tic l rin  uyęun olaraq t liml r t şkil olunur.

İlkin qiym tl ndirm nin aparılması   n Vergi  d yicil rin  xidm t departamentinin 13.11.2018-ci il tarixli 1817030020137100 n mr li v  Vergilər Nazirliyi yanında  aęrı M rk zi Departamentinin 08.11.2018-ci il tarixli 1840030000682200 n mr li xidm ti m ktublari il  t qdim edilmiř t dris-m vzu planları  sasında M rk zinin r isinin 23 noyabr 2018-ci il tarixli 1895030000493200 n mr li tapřırıęı il  testl r hazırlanmıřdır. Test tapřırıqları T dris M rk zinin v  m vafiq departamentl rin  m kdařlarının iřtirakı il  Vergi M c ll sində 2019-cu ild  q vv y  min c k d yiřiklikl r  v  b zi normativ s n dl r  uyęun olaraq t rtib edilmiřdir.

Bununla  laq dar olaraq,  aęrı M rk zinin  m kdařlarının T dris M rk zinin Bakı ř h rində yerl ş n inzibati binasında illik bilik v  peř  hazırlıęı s viyy sinin qiym tl ndirilməsi m qs dil  22 dekabr 2018-ci il tarixd  imtahan ke irilmıřdir. İmtahanda **46** n f r  m kdař iřtirak etmiřdir.

Azərbaycan Respublikasının Nazirl r Kabinetinin 25.02.2015-ci il tarixli 50 n mr li Q rarı il  t sdiq edilmiř “D vl t orqanlarında  aęrı m rk zl rinin f aliyy tinin t şkili Qaydaları”nın 7.3 v  7.4-c  b ndl rin   sas n illik bilik v  peř  hazırlıęının yoxlanılması n tic sində t msil inin g st ricisi 75 faiz d k olduqda t kmill şdirilməsi z ruri, 75 faiz v  daha y ks k olduqda is  q na tb xř hesab edilir.  aęrı M rk zinin t msil etdiyi d vl t orqanı n ticəsi t kmill şdirilməsi z ruri hesab olunan t msil iy  n vb ti ilin I yarımilliyi  rzində t liml r ke er k onun bilik v  peř  hazırlıęı s viyy sini h min yarımilliyin sonunda t krar yoxlayır.

2. 18 yanvar 2018-ci il tarixd n etibar n Vergilər Nazirliyinin T dris M rk zində “Peř  f aliyy tinin  mumi  sasları”  zr  t liml r  bařlanılmıřdır. D vl t vergi orqanlarına yeni iř 

qəbul edilmiş stajçı əməkdaşlar üçün “Peşə fəaliyyətinin ümumi əsasları” təlim bloku üzrə 6 ilkin peşə hazırlığı təlimi keçirilmişdir. Təlimlərə 117 nəfər əməkdaş cəlb edilmiş, 76 nəfər təlimləri uğurla başa vuraraq sertifikat almış, 2 nəfər isə təkrar imtahandan kəsilmişdir. 2 nəfər “əla”, 43 nəfər “yaxşı”, 31 nəfər isə “kafi” qiymət almışdır. Hazırda 2 qrup üzrə təlimlər davam edir.



Stajçılar üçün “Peşə hazırlığının ümumi əsasları” üzrə ilkin təlimlər barədə məlumat

s/s	Qruplar	Təlimlərə cəlb edilmiş dinləyicilərin sayı	Təlim müddəti	İmtahanda iştirak etmişlər	Müvəffəq qiymət almışlar	Grup üzrə Sımaq qiymətləndirmənin	Grup üzrə yekun qiymətləndirmənin	Fərq (+, -)	Qiymət				Sertifikat almışlar, cəmi
									2	3	4	5	
1	Vergi auditi və bəyannamə	20	18.01.18-15.03.18	20	18	65	76	11	2	9	9		18
2	Vergi öhdəlikləri	24	27.03.18-08.05.18	24	24	68,0	77,0	9,0	-	13	11		24
3	Hüquq	11	02.04.18-17.05.18	11	11	58,0	84,0	19,0	-	2	8	1	11
4	Vergi ödəyicilərinə xidmət və uçot	23	02.02.18-21.05.18	23	23	66,0	80,0	14,0	-	7	15	1	23
5	Vergi öhdəlikləri, vergi auditi, bəyannamə və mühasibat uçotu	22	10.12.18-18.01.19			64	Təlim davam edir						
6	Vergi ödəyicilərinə xidmət, qeydiyyat və uçot	17	13.12.18-21.01.19			63	Təlim davam edir						
	Cəmi:	117		78	76	64	79,3	15,0	2	31	43	2	76

Cədvəldən göründüyü kimi, ilkin peşə hazırlığı kurslarında dinləyicilərin biliklərinin ilkin qiymətləndirilməsinin nəticəsi hesabat dövründə 64,3%, yekun qiymətləndirmənin nəticəsi

isə **79,3%** olmuşdur. İlk və yekun qiymətləndirmə arasındakı fərq **+15,0 bənd** təşkil etmişdir.

2018-ci il ərzində ilkin peşə hazırlığı kurslarının müvəffəqiyyəti



İlkin hazırlıq kurslarında ilkin və yekun qiymətləndirmənin nəticələri (2013-2018-ci illərlə müqayisəli)

Vergilər Nazirliyinin strukturları üzrə peşə hazırlığı təlimlərinə cəlb edilən əməkdaşlar barədə məlumat

	Təlimlərin keçirilmə vaxtı	Təlimlərə cəlb edilmiş stajçıların sayı	Vergilər Nazirliyinin Mərkəzi aparatı														Vergilər Nazirliyi yanında							
			Vergilər Nazirliyinin Mərkəzi aparatı	MCD	Vergilər Nazirliyi yanında Bakı s.LGD	Vergilər Nazirliyi yanında Bakı s.KSD	Vergilər Nazirliyi yanında YCIAD	Vergilər Nazirliyi yanında	2 sayılı ƏVD	3 sayılı ƏVI	4 sayılı ƏVI	5 sayılı ƏVI	6 sayılı ƏVI	8 sayılı ƏVI	9 sayılı ƏVI	10 sayılı ƏVI	11 sayılı ƏVD	12 sayılı ƏVD	13 sayılı ƏVI	14 sayılı ƏVI	Cübadlı Rayon_Verailar	Zəncilan Rayon_Verailar	Susa Rayon_Verailar	Ağdam Rayon_Verailar
1	18.01.18-15.03.18	20	1	1	1	2			1	1	2	1											1	
2	27.03.18-08.05.18	24			5	1					1		1		2		1	6	4	2				1
3	02.04.18-17.05.18	11	1		4				1	1		1	1			1	1							
4	02.02.18-21.05.18	23	2		1	4					1	2	1	1	1	1	1	2		2	2	1		
	Cəmi:	78	4	1	2 2	5			2	3	5	3	3	1	3	2	3	8	4	4	2	1	1	1


3. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin, Əməliyyat idarəsinin və Audit şöbəsinin əməkdaşlarının biliklərinin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-mövzu planlarının layihələrinə uyğun olaraq təlim tələbatı müəyyən edilmiş və Departament tərəfindən istintaq və təhqiqat, əməliyyat, preventiv, operativ nəzarət və audit

sahələri üzrə verilmiş təkliflər əsasında tədris-mövzu planları formalaşdırılmış, təlimlər keçirilmiş və hazırda davam edir.


s/s	Qruplar	Təlimlərə cəlb edilmiş dixləvçilərin sayı	Təlim müddəti	İmtahanda iştirak etmişlər	Müvəffəq qiymət	Grup üzrə sınaq almışlar	Qiyətləndirmənin qiyətləndirmənin	Grup üzrə yekun qiyətləndirmənin	Fərq (+, -)	Qiymət				Sertifikat almışlar, cəmi
										2	3	4	5	
1	Preventiv tədbirlər	10	12.09.18-02.10.18	10	9	55,9	87,8	31,9	2	1	1	7	9	
2	İstintaq və təhqiqat	11	17.09.18-30.10.18	10	7	68,1	78,1	10	3	4	1	2	7	
3	İstintaq və təhqiqat	11	17.09.18-30.10.18	11	9	70,8	81,6	10,8	2	2	5	2	9	
4	İstintaq və təhqiqat	10	17.09.18-30.10.18	8	7	68,5	82,0	13,5	1	1	5	1	7	
5	İstintaq və təhqiqat	9	24.09.18-06.11.18	9	4	49,7	68,8	19,1	5	1	2	1	4	
6	Audit	10	24.10.18	Təlim davam edir										
	Cəmi:	61		48	36	62,6	85,3	22,7	11	9	14	13	36	

Cədvəldən görüldüyü kimi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin preventiv, istintaq və təhqiqat sahələri üzrə təlim kurslarında əməkdaşların biliklərinin ilkin qiymətləndirilməsinin nəticəsi **62,6%**, yekun qiymətləndirmənin nəticəsi isə **85,3%** olmuşdur. İlkin və yekun qiymətləndirmə arasındakı fərq **+22,7 bənd** təşkil etmişdir. Belə ki, daha yüksək nəticəyə preventiv tədbirlər sahəsində çalışan əməkdaşlar nail olmuşlar (fərq +31,9 bənd). Qeyd edək ki, preventiv tədbirlər sahəsində çalışan 1 nəfər əməkdaşlar təkrar imtahandan qeyri-kafi qiymət almış, istintaq və təhqiqat sahəsində çalışan 13 nəfər əməkdaşın isə təkrar imtahana cəlb edilməsi gözlənilir.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin ixtisasartırma kurslarının müvəffəqiyyəti



Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin ixtisasartırma kurslarında ilkin və yekun qiymətləndirmənin nəticələri



Tədris Mərkəzinin 2018-ci il ərzində dərslər yükü barədə məlumat

s/s	Təlimçilər	Dərs yükü
1	Vergilər Nazirliyinin Tədris Mərkəzinin	1140


	əməkdaşları	
2	Vergilər Nazirliyinin mütəxəssisləri	326
3	Kənar təşkilatlardan dəvət edilənlər və müstəqil ekspertlər	148
	Cəmi	1614


2018-ci il ərzində keçirilən təlimlərin tədris-mövzu planlarında praktiki xarakterli, həmçinin, xüsusi bilik və bacarıq tələb edən mövzulara daha geniş yer verildiyi və hüquqi təminat işlərinin təşkili istiqaməti üzrə təliminin təşkili məqsədilə həmin mövzuların tədrisinə praktiki biliklərə və texniki vərdişlərə malik olan təlimçilər cəlb edilmişdir.

Belə ki, təlimçi qismində təlimlərə Tədris Mərkəzinin əməkdaşları ilə yanaşı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla iş Departamentinin, BDU-nun "Kriminalistika və məhkəmə ekspertizası" kafedrasının əməkdaşları, AR Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqədar şöbəsinin, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssisləri və kənar ekspertlər dəvət edilmişlər.

Cari ildə həyata keçirilən tədris yükünün bölgüsü aşağıdakı diaqramda göstərilmişdir:

Tədris Mərkəzində mövcud dərslərin yükünün bölgüsü





Təlim materiallarının vəziyyəti

Dövlət vergi orqanlarına yeni işə qəbul edilmiş stajçı əməkdaşlar üçün “Peşə fəaliyyətinin ümumi əsasları” təlim blokuna uyğun ilkin peşə hazırlığı təlimləri üzrə (bəyannamələrin kameral yoxlanılması, vergi auditi, vergi öhdəliklərinin icrasına nəzarət, vergi ödəyicilərinə xidmət, vergi ödəyicilərinin uçotu və qeydiyyatı, koordinasiya və hüquq sahələri) təlim materialları hazırlanmış və istifadə edilməsi üçün Mərkəzin elektron saytına yerləşdirilmişdir. Yeni sahələr üzrə təlim kursları keçirildikcə, təlim materialları yenilənir və əlavələr edilir.

Tədris Mərkəzi tərəfindən keçirilən tədbirlər

1. 14.04.2018-ci il, 21.04.2018-ci il, 28.04.2018-ci il tarixlərdə Vergi ödəyicilərinə xidmət Departamenti tərəfindən Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu strukturlarının əməkdaşları üçün təlimlər keçirilmiş və təlimlərdə 60 nəfər iştirak etmişdir.

2. Naxçıvan Muxtar Respublikasının vergilər nazirinin əmri ilə 14-15 may 2018-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün attestasiya keçirilmişdir. Bu məqsədlə, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsinin rəisi, vergi xidməti müşaviri Seymur Məmmədov Naxçıvan Muxtar Respublikasına ezam edilmişdir.

3. 2009-cu ildə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin

2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamı ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. PL/TM-ə qarşı mübarizənin yeni mərhələsi başlamış, bununla da ölkədə PL/TM-ə qarşı mübarizə sahəsində risk əsaslı mübarizə sisteminin çərçivəsini müəyyənləşdirmək üçün risklərin qiymətləndirilməsi layihəsinin həyata keçirilməsinə start verilmişdir.

Milli Fəaliyyət Planının uğurla həyata keçirilməsi üçün vergilər nazirinin 14 mart 2017-ci il tarixli 1717040100419500 nömrəli əmri ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”na müvafiq olaraq Tədbirlər Planının icrası məqsədilə Tədris Mərkəzinin rəisinin 16 oktyabr 2018-ci il tarixli 1895030000419800 nömrəli əmri ilə işçi qrupu yaradılmışdır.

4. 19 oktyabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin inzibati binasında Tədris Mərkəzinin təşkilatçılığı və iştirakı ilə “Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübə” mövzusu üzrə geniş tərkibdə seminar keçirilmişdir. Seminarda Vergilər Nazirliyinin Aparatının, Vergilər Nazirliyi yanında İdxal-İxrac əməliyyatları üzrə Nəzarət Departamentinin, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları iştirak etmişdir. Seminar vergilər nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın 1.6-cı bəndinin icrası ilə əlaqədar təşkil olunmuş, gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədini daşımışdır.

Tədbirdə məruzəçilər öz çıxışlarında idxal-ixrac əməliyyatlarına birgə nəzarət sahəsində daha çox önəmli təcrübəyə malik olan Serbiya, Rusiya Federasiyası, Finlandiya, ABŞ, Birləşmiş Krallıq, Cənubi Koreya, Avropa İttifaqı və İspaniya dövlətlərinin vergi və gömrük orqanlarının təcrübəsini təqdim etmişlər.

5. Vergilər Nazirliyinin 15 avqust 2017-ci il tarixli 1717040101184500 nömrəli əmri ilə təsdiq edilmiş “2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının inkişaf Strategiyası” əsasında qəbul edilmiş Tədbirlər Planının 9.5.7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Tədris Mərkəzinin müəllimləri (təlimçiləri) tədris etdikləri sahələr üzrə praktiki biliklərinin artırılması üçün Vergilər Nazirliyinin 23 oktyabr 2018-ci il tarixli 1817040401178700 nömrəli əmri ilə vergi orqanlarına ezam edilmişlər.

6. Maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcmnin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi üçün, “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 6 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 iyun tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın və Vergilər Nazirliyinin icraçısı olduğu tədbirlər üzrə görülməli işlər barədə vergilər nazirinin 12 iyul 2018-ci il tarixli 1817040100657300 nömrəli əmri ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə Tədris Mərkəzinin rəisinin 17.08.2018-ci il tarixli 1895040100091700 nömrəli əmri ilə işçi qrupu yaradılmışdır.

7. 2018-ci ilin dekabrın 21-22-də Vergilər Nazirliyinin Tədris Mərkəzinin inzibati binasında iqtisadçı-ekspertlərin iştirakı ilə vergi sahəsində aparılan islahatlar, Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı məlumatlandırılma və maarifləndirilmə məqsədilə dəyirmi masa keçirilmişdir. Əsas məqsəd cəmiyyətə, o cümlədən vergi ödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılmasından, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılmasından, izahat işlərinin düzgün istiqamətdə qurulmasından, kütləvi informasiya vasitələrinin mütəmadi müraicət etdiyi mövzu barədə məlumatlandırılmasından ibarət olmuşdur.

8. Azərbaycan Respublikasının vergilər nazirinin 13 noyabr 2018-ci il tarixli 1817040101242000 nömrəli əmri ilə təsdiq edilmiş “Yeni nəsil nəzarət-kassa aparatlarının (proqram təminatlı NKA, planşet və smartfon tipli) quraşdırılması, istifadəsi və tətbiqi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tapşırıqın icrası ilə əlaqədar Tədris Mərkəzinə yeni nəsil nəzarət-kassa aparatlarından istifadənin mənimsənilməsi məqsədilə vergi orqanlarının operativ vergi nəzarəti və vergi ödəyicilərinə xidmət sahələrində çalışan əməkdaşları üçün 2018-ci ilin 26 dekabr tarixində təlim keçirilmişdir. Təlimdə Vergilər Nazirliyinin operativ vergi nəzarəti və vergi ödəyicilərinə xidmət sahələrində çalışan dövlət vergi orqanlarının rəhbər (idarə direktoru və ya şöbə rəhbəri) vəzifəli şəxsləri iştirak etmişlər.

Beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər

1. 20 aprel 2018-ci il tarixdə Dünya Bankının Bakı ofisində “Azərbaycanda Mühəsibatlıq və Auditlə bağlı Təhsilin və Peşənin Gücləndirilməsi” üzrə Dəyirmi Masa keçirilib. Tədbirdə

Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov və Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov iştirak etmişdir. Dəyirmi masada mühasibat uçotu və audit sahəsində qanunvericilik, problemlər, perspektiv istiqamətlər üzrə müzakirələr aparılmışdır.

2. 27 aprel 2018-ci il tarixdə Vergilər Nazirliyinin inzibati binasında Tədris Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin İşik Universitetinin rektoru, Yeminli Mali Müşavir, Prof. Dr.Cemal İbişin iştirakı ilə "Maliyyə bazarlarının analizi və proqnoz yöntəmləri" mövzusunda təlim keçirilmişdir.

Təlimdə Vergilər Nazirliyinin Mərkəzi Aparatının, Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti iştirak etmişdir. Təlimdə Türkiyədə tətbiq olunan və tamamilə bu ölkəyə məxsus olan Mali Müşavirlik və Yeminli Mali Müşavirlik sistemi barədə məlumat verilmiş və bu mövzuda iştirakçıların sualları cavablandırılmışdır.

3. Vergilər Nazirliyinin Tədris Mərkəzinin dəvəti ilə Rusiya Federasiyası Hökuməti nəzdində Maliyyə Universitetinin "Risklərin təhlili və iqtisadi təhlükəsizlik" fakültəsinin dekanı, professor Avdiyskiy Vladimir İvanoviç Bakıya səfəri çərçivəsində vergi cihayətlərinin ibtidai araşdırılması sahəsində çalışan mütəxəssisləri üçün 30 aprel 2018-ci il tarixdə "Terrorizmin maliyyələşdirilməsi məqsədilə alınan pulların yuyulması ilə əlaqədar iqtisadi sahədə hüquq pozuntusunun təhqiqatı" mövzusunda təlim keçirilmişdir.

Təlimin məqsədi cinayətin və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə alınmış pul vəsaitlərinin yuyulmasına, pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına (yuyulmasına) qarşı görülən tədbirlər və iqtisadi sahədə hüquq pozuntusunun aşkarlanması və təhqiqatı ilə bağlı təcrübə mübadiləsinin aparılmasından ibarət olmuşdur. Təlimdə Vergilər Nazirliyinin aidiyyəti strukturlarının əməkdaşları iştirak etmişlər.

4. Avropadaxili Vergi Administrasiyalarının Təşkilatının (İOTA) dəvəti ilə 29-31 may 2018-ci il tarixdə Polşa Respublikasının Varşava şəhərində Vergi üzrə Peşəkar Təlim və İnkişaf Forumu keçirilmişdir. Forumun əsas məqsədi müxtəlif ölkələrin vergi administrasiyalarında insan resursları və təlim sahəsində fəaliyyət göstərən şəxslərin təcrübə mübadiləsi aparması olmuşdur. Forumda "İOTA-ya üzv ölkələrin vergi administrasiyalarında insan resursları və təlim sahəsində təcrübə mübadiləsi" mövzusunda təlim keçirilmişdir. Təlim zamanı biliyin idarə edilməsi, təlim və inkişaf sahəsində yeni tendensiyalar, liderlik və kouçinq mədəniyyəti, ömürboyu öyrənmə, təlim prosesi zamanı qarşıya çıxan problemlər, e-learning kimi mövzular müzakirə edilmişdir. Təlimdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev iştirak etmişdir.

5. 2018-ci il avqust ayının 19-dan sentyabrın 1-dək Azərbaycan Respublikası Vergilər Nazirliyinin, o cümlədən, Tədris Mərkəzinin əməkdaşları “Vergi inzibatçılığında potensial imkanların gücləndirilməsi” proqramı çərçivəsində Cənubi Koreya Respublikasına təlim keçirilməsi məqsədi ilə ezam edilmişdir. Ezamiyyə müddəti zamanı ezam olunan əməkdaşlar tərəfindən Azərbaycan Respublikasının vergi sistemi, vergi siyasəti onun mövcud vəziyyəti və inkişaf perspektivləri barədə təqdimat edilmişdir.

Təlim prosesində Cənubi Koreya Respublikasında vergi sisteminin müasir vəziyyəti və vergi inzibatçılığının istiqamətləri barədə seminarlar keçirilmişdir. Bu seminarlar əsasən aşağıdakı mövzuları əhatə edirdi:

- Koreyada vergi inzibatçılığının və vergi siyasətinin xüsusiyyətləri;
- Korporasiyaların və şirkətlərin vergiyə cəlb edilməsi;
- Koreyada tətbiq olunan əlavə dəyər vergisi və onun xüsusiyyətləri;
- Xarici şirkətlərin vergiyə cəlb edilməsi;
- Elektron vergi hesab-fakturası;
- Vergi ödəyicilərinin hüquqlarının qorunması və s.

Ezamiyyənin sonunda Azərbaycan Respublikası vergi orqanlarının əməkdaşları tərəfindən “Risklərin idarə edilməsi”, “Nəqd pulların hərəkətinin monitorinqi” və “Apelyasiya qərarları” mövzuları üzrə təqdimat edilmişdir. Təqdimat prosesində Koreya Respublikasının bu sahədə ixtisaslaşmış ekspertləri, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri iştirak etmişdir. Ezamiyyə müvəffəqiyyətlə başa çatmış və ezam olunan əməkdaşlara Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) sertifikatı təqdim edilmişdir.

6. 2018-ci ilin 19-21 sentyabr tarixlərində vergi orqanlarında təlim, tədris və elmi-tədqiqat məsələləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin 1-ci müavini Ceyhun Mehdiyev və rəisin Elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov İsveç Krallığına işçi səfər etmişlər. Səfər zamanı “Təlim”, “Təlimin həyata keçirilməsi”, “İri vergi ödəyicilərinin vergiyə cəlb olunması”, “Elektron pulların vergiyə cəlb olunması və bu mövzuda təlimlərin həyata keçirilməsi məsələləri”, “İsveç Vergi Agentliyi tərəfindən həyata keçirilən araşdırmalar” kimi mövzularda müzakirələr həyata keçirilmiş, tərəflər üçün qarşılıqlı maraq doğuran bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

7. Rusiya Federasiyası Vergi Xidməti Sankt-Peterburq Vergi Xidmət İdarəsinin, Rusiya Maliyyə Akademiyasının, Rusiya Federasiyası Vergi Xidmətinin Şimal-Qərb İxtisasartırma İnstitutunun dəvəti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov, Elmi-

tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov, Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov 23-31 oktyabr 2018-ci il tarixlərdə Rusiya Federasiyasına səfər etmişlər.

Səfər zamanı nümayəndə heyəti tərəfindən Rusiya Federasiyasında vergi xidməti işçilərinin təlim tələbatlarının qarşılınması sahəsində təcrübə öyrənilmiş, vergi qanunvericiliyinin aktual məsələləri və onların tədrisi üzrə, vergi nəzarəti ilə əlaqədar tətbiq edilən yeniliklər, vergi xidmətinin daha səmərəli təşkili sahəsində fikir mübadiləsi aparılmış, Regional Fiskal Araşdırmalar və təhsil mərkəzinin yaradılması ideyasının və onun reallaşdırılması yolları müzakirə edilmişdir. Daha sonra isə, 2018-ci ilin 26-27 oktyabr tarixlərində Rusiya hökuməti yanında Maliyyə Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Oktyabr debatları” adlanan beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.

Konfransda Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyov «Təhsil və kadrların yenidən hazırlanmasının aspektləri və gələcəyə baxış», Mərkəzin rəis müavini Mirəli Kazımov isə «Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri: maliyyə terrorizminin qarşısının alınması» mövzusunda çıxış etmişlər.

MDB və Şərqi Avropa ölkələrinin vergi və maliyyə oqranlarının təmsilçilərinin qatıldığı tədbirdə vergi və maliyyə sistemində risklər, təhlükəsizlik və nəzarət imkanları barədə təqdimatlar keçirilmişdir

Rusiya hökuməti yanında Maliyyə Universitetində rektor Eskinarov Mixail Abduraxmanoviç, birinci prorektor Markina Yelena Valentinovna, Təhsil Proqramlarının inkişafı üzrə prorektor Kameneva Yekaterina Anatolyevna, prorektor Komarov Serqey Alekseyeviç, Əlavə peşə təhsili üzrə prorektor Didenko Yelena Aleksandrovna və “Risklərin təhlili və iqtisadi təhlükəsizlik” fakültəsinin dekanı, professor Avdiyskiy Vladimir İvanoviç ilə görüş zamanı təlim-tədris və elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

28.10.2018-ci il-31.10.2018-ci il tarixlərində Azərbaycan nümayəndə heyəti Sankt-Peterburq şəhərinə səfər etmişdir. Sankt-Peterburq şəhərinə ezamiyyə çərçivəsində Tədris Mərkəzinin nümayəndə heyəti Rusiya Federasiyasının Federal Vergi Xidmətinin Sankt-Peterburq şəhəri üzrə Federal Vergi Xidməti İdarəsinin, eyni zamanda Şimal-Qərb ixtisasartırma institutunun rəhbərliyi və əməkdaşları ilə görüşləri keçirilmişdir.

8. Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov Qazaxıstan Respublikasının Almatı şəhərində Kimep Universitetinin təşkilatçılığı ilə 1-5 noyabr 2018-ci il tarixlərində keçirilmiş beynəlxalq vergitutma, transmilli şirkətlərdə vergi planlaşdırılması, neft-qaz sektorunda vergitutma, vergidən yayınmaya qarşı ümumi qaydalar,

Qazaxıstanın vergi qanunvericiliyi ilə bağlı seminarda iştirak etmiş, Kimep Universitetində tədrisin, mini MBA proqramlarının təşkili ilə tanış olmuş, yönəltici təhsil (executive education) sahəsində təcrübəni öyrənmiş, əməkdaşlığın qurulması və dərinləşdirilməsi üçün danışıqlar aparmış, Aktau və Almatı şəhərlərində keçirilən birgə seminarlarda iştirak etmişdir.

Tədbir zamanı KİMEP universitetinin və universitetin nəzdində olan “Executive Education Center”in rəhbərliyi ilə danışıqlar aparılaraq, əməkdaşlıq yolları müzakirə edilmiş, əməkdaşlıq haqqında Memorandumun imzalanması üçün ilkin razılıq əldə edilmişdir. Bundan başqa, MDB dövlətlərində vergi təhsili sahəsində olan çatışmamazlıqlar müzakirə edilərək, Avropa və ABŞ təcrübəsi əsasında vergi təhsili sahəsində birgə tədris proqramlarının hazırlanması barədə razılıq əldə edilmişdir.

Əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 5 iyun 2002-ci il tarixdə təsdiq edilmiş Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsinin 2-ci bəndinə əsasən digər ixtisasartırma müəssisələri, ali təhsil müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlıq çərçivəsində bir sıra ikitərəfli sazişlər bağlanmış, memorandumlar imzalanmış və bu əməkdaşlıq çərçivəsində bir sıra təlimlər təşkil edilmişdir.

1. 19 aprel, 26 aprel və 3 may 2018-ci il tarixlərdə Tədris Mərkəzinin əməkdaşları Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunan “Həmkərlər İttifaqları təşkilatları sahəsində vergitutma” adlı təlimdə iştirak etmişlər. Təlimdə vergitutma və onun müxtəlif aspektləri, əsasən də həmkarlar təşkilatları daxilində əhatə edilən vergitutma məsələləri üzrə məlumatlar təlim iştirakçıların diqqətinə çatdırılmış, mövzu ilə bağlı geniş müzakirələr aparılmış, həmçinin iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmişdir.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İqtisadi Resursların öyrənilməsi İctimai Birliyinin, Gənc Mühəsiblər Birliyinin, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 28-29 aprel 2018-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində “II Milli Mühəsiblər Forumu” keçirilmişdir. Forumun keçirilməsində məqsəd Azərbaycanda mühəsiblərin problemlərinin öyrənilməsi, mühəsibat uçotu və vergi qanunvericiliyi sahəsində baş verən yeniliklərin mübadiləsi, bu sferada islahatların dərinləşməsinə yönəlmiş təkliflərin toplanması və beynəlxalq təcrübə üzrə məlumatlılığın artırılması olmuşdur.

Forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Vergilər Nazirliyi, Auditorlar Palatası, «İqtisadi Resursların Öyrənilməsi» İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA), Gənc Mühasiblər Birliyi və «SİNAM» şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, xüsusi meyarlarla seçilmiş 350-dən çox müəssisə və təşkilatın baş mühasibləri, mühasibat sahəsində çalışan alimlər, müəssisə rəhbərləri, dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, dəvət olunmuş yerli və xarici qonaqlar iştirak etmişlər.

3. 28 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlığa dair Müqavilə imzalanıb. Müqaviləni Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov, ARPA adından Müşahidə Şurasının sədri Rüfət Mahmud imzalamışlar.

4. 2 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında əməkdaşlıq haqqında çərçivə razılaşması bağlanıb. Razılaşmanı Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov, Beynəlxalq Təlim və Layihə Mərkəzi adından Mərkəzin icraçı direktoru Tariyel Dövlətov imzalamışlar.

Razılaşma Vergilər Nazirliyinin Tədris Mərkəzi və Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə birlikdə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafının əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edəcək.

Tərəflər universitetlərin nəzdində müəllim və tələbə heyətinin maarifləndirilməsi məqsədilə seminarların təşkilini, beynəlxalq təcrübələrin öyrənilməsi və dünyanın aparıcı ali təhsil müəssisələri və təşkilatları ilə birgə əməkdaşlıq əlaqələrinin qurulmasını, birgə təşkilatçılıq ilə peşəkar və korporativ təlimlərin, seminarların və tədbirlərin təşkilini, qarşılıqlı metodoloji yardımın göstərilməsini və s. öhdəsinə götürmüşlər.

5. 23 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Odlar Yurdu Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə Müqavilə imzalanıb. Müqaviləni Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov, Odlar Yurdu Universiteti adından Əhməd Vəliyev imzalamışdır.

Müqavilə Vergilər Nazirliyinin Tədris Mərkəzi və Odlar Yurdu Universiteti ilə birgə vergi ixtisasları üzrə bakalavr və magistr təhsil pillələrində təhsil alan Universitet tələbələrinin Tədris Mərkəzində istehsalat və diplomqabağı təcrübəsini, tələbələrin buraxılış və magistr dissertasiyası işlərinə rəhbərliyi, onlara elmi rəy vermək üçün əməkdaşların ayrılmasını, birgə elmi-praktik konfransların, olimpiadaların, seminarların, təlimlərin, görüşlərin keçirilməsini, vergi siyasətinin başlıca prinsipi olan vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçidin təmin olunması üçün tələbə və magistrlərin vergilər sahəsində maarifləndirməsini və məlumatlandırılmasını, həmçinin bu məqsədlə Universitetdə vergi təbliğatı tədbirlərinin həyata keçirilməsini və tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edir.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında elm və təhsil sahəsində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Universitetin “Rus iqtisad məktəbi”nin professor-müəllim heyətinin respublikanın təhsil sisteminin bakalavr və magistr pilləsində vergi sistemi, vergilər və vergitutma və digər iqtisadi istiqamətlər üzrə fənlərinin tədrisi ilə əlaqədar olaraq 20-22 iyun 2018-ci il tarixlərdə “Vergi qanunvericiliyinin tətbiqi və vergi auditi” mövzusunda qısamüddətli təlim keçirilmişdir.

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Nazirliyin strukturuna daxil olan idarə və təşkilatlarının əməkdaşları üçün 21-23 iyun 2018-ci il tarixlərdə Tədris Mərkəzinin inzibati binasında “Vergi qanunvericiliyinin tətbiqi” mövzusunda təlim keçirilmişdir.

Təlimin keçirilməsində əsas məqsəd Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhini və bu sahədəki fəaliyyətdə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı meydana çıxan məsələlərin praktiki cəhətdən araşdırılması olmuşdur.

Təlimdə “Azərbaycan Respublikası vergi qanunvericiliyi və vergi sistemi”, “Vergi Məcəlləsində istifadə edilən əsas anlayışlar”, “Vergilərin hesablanması və ödənilməsi üzrə ümumi qaydalar”, “Fiziki şəxslərin gəlir vergisi”, “Hüquqi şəxslərin mənfəət vergisi”, “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr”, “Əlavə dəyər vergisi”, “Əmlak və torpaq vergisi”, “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, maliyyə sanksiyaları və faizlər”, “Şikayət verilməsi qaydası” kimi mövzular təqdim edilib. Təlimin sonunda qeyd olunan məsələlər üzrə praktiki suallar ətrafında geniş müzakirələr aparılmışdır.

8. "Dövlət orqanlarında çağrı mərkəzinin fəaliyyətinin təşkili" mövzusunda 21-22 iyun 2018-ci il tarixlərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təlim təşkil edilmişdir.

Təlimin məqsədi dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili, həlli xüsusi operativlik tələb edən müraciətlər üzrə tədbirlərin görülməsi, müraciətin qəbulu və cavablandırılması, canlı rejimdə xidmətə nəzarətin edilməsi (monitorinq), Çağrı Mərkəzinin əməkdaşlarının fəaliyyətinin monitorinqinin aparılması, təmsilçilərinin illik bilik və peşə hazırlığının yoxlanılması və nəticələrinə əsasən tədbirlərin həyata keçirilməsi, mütləq tətbiq edilməli göstəricilərin və onların hesablanması mexanizmlərinin öyrənilməsi, Çağrı Mərkəzinin fəaliyyətini əks etdirən göstəricilərin və mütləq hədəflərin müəyyən edilməsi, Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumatların təqdim edilməsi, onun infrastrukturuna olan tələblərin müəyyən edilməsindən ibarət olmuşdur.

9. Tədris Mərkəzinin əməkdaşları 3 aprel 2018-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Əməkdaşlıq Memorandumu" çərçivəsində nazirliyin əməkdaşlarının SABAH qruplarına müəllim qismində cəlb edilmiş və SABAH qruplarına tələbə seçimi üzrə müvafiq komissiyaların tərkibində üzv olaraq Vergilər Nazirliyində 22 iyun 2018-ci il tarixdə keçirilmiş təbirdə iştirak etmişlər.

10. Vergilər Nazirliyinin Tədris Mərkəzinin dəvəti ilə 28 iyun 2018-ci il tarixdə Clarivate Analytics şirkətinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə tərəfindən Mərkəzin əməkdaşları üçün "Web of Science və əlaqəli məhsullar" mövzusunda təlim keçirilmişdir. Təlimin məqsədi dünyanın ən böyük elmi informasiya platforması olan Web of Science və onunla əlaqəli olan məhsullar barədə geniş məlumatların verilməsi, platformada düzgün axtarış etmək və doğru nəticələr əldə etmək üçün lazım olan texnikaların öyrədilməsi olmuşdur.

11. 6 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.

Anlaşma memorandumunu Vergilər Nazirliyinin Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Fikrət oğlu Əmirbəyov digər tərəfdən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu adından İnstitutun direktoru, professor Vilayət Məmməd oğlu imzalayıblar.

Əsas məqsəd tərəflərin fəaliyyət istiqamətləri üzrə elmi-metodiki əməkdaşlığın əsasını qoymaq, kadr hazırlığı və elmi-texniki inkişafa dəstək vermək, birgə təlim, seminar və digər tədbirləri təşkil etmək, eləcə də əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi

və təkmilləşdirilməsi, innovasiya texnologiyalarına yiyələnməsi, mütəxəssis mübadiləsi, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişafından ibarət olmuşdur.

12. "Mühasibat Uçotu haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi ilə bağlı ARPA təşkilatında tədbir keçirilmişdir. Tədbirin gedişində ən çox müzakirə olunan məsələ Qanunun 5.2-ci maddəsi olmuşdur. Belə ki, həmin maddəyə əsasən vergi orqanları da mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirən orqanlar kimi müəyyən olunmuşdur. Toplantı zamanı vergi orqanları tərəfindən bu nəzarətin səmərəli təşkili yolları müzakirə edilmiş, qarşılıqlı fikir mübadiləsi aparılaraq Vergilər Nazirliyi tərəfindən bu sahədə görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verilmişdir. Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov da iştirak etmişdir.

13. İqtisadiyyat və menecment kafedrasının müdiri İmran Qarayev Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin müvafiq bəndlərinə əsasən yaradılmış işçi qrupunun iclaslarında iştirak etmiş və bununla əlaqədar müvafiq təkliflər vermişdir.

14. Gənclərin karyera hazırlığının təşkili, iqtisadiyyat və vergi sahəsində praktiki bilik və bacarıqların formalaşdırılması, potensiallı gənclərin vergi orqanlarında işləməyə həvəsləndirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə Tədris Mərkəzinin Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində yerləşən inzibati binasında "Yay Məktəbi"nin təşkil edilmişdir.

15. Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNİCEF və Vergilər Nazirliyinin Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə 14-15 avqust 2018-ci il tarixlərində Beynəlxalq Gənclər gününə həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə müxtəlif gənclər təşkilatlarının 70-dən çox nümayəndəsi iştirak etmişdir.

16. 2-3 noyabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində "Vergi və gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübə" mövzusunda birgə seminar təşkil edilmişdir. Seminarda Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin müxtəlif qurumlarının əməkdaşları iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı əsasında idxal-ixrac əməliyyatları üzrə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə nəzarət mexanizmlərini təmin etmək məqsədilə tədbirlər planı əsasında təşkil edilmişdir.

Seminarın keçirilməsində əsas məqsəd, bir tərəfdən vergi və gömrük orqanları arasında gələcək birgə əməkdaşlıq əlaqələrinin qurulması, digər tərəfdən isə idxal-ixrac əməliyyatlarına birgə nəzarət mexanizminin perspektivlərini nəzərdən keçirməkdən ibarət olmuşdur.

Seminar da beynəlxalq təcrübədə vergi və gömrük orqanları arasında informasiya mübadiləsinin formaları və xüsusiyyətləri, struktur vahidləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi və onların təhlili, vergi və gömrük orqanları arasında əməkdaşlığın beynəlxalq hüquqi aspektləri mövzularında müzakirələr aparılmışdır.

17. Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev "Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi", işçi qrupunun rəhbəri İmran Qarayev "İdxal-ixrac əməliyyatlarına birgə nəzarətin beynəlxalq təcrübəsi", Türkiyənin Azərbaycandakı gömrük müşaviri Əsər Çəngəl "Türkiyədə idxal-ixrac əməliyyatlarına birgə nəzarətdə gömrük və vergi orqanlarının rolu", Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarə olunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev "Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi" mövzularında təqdimatlarla çıxış etmişlər.

18. Tədris Mərkəzinin əməkdaşları 7 dekabr 2018-ci il tarixdə Holiday Inn Baku-da Blockchain Azərbaycan Mərkəzi tərəfindən təşkil edilmiş "Blockchain Conference Azerbaijan" adlı beynəlxalq konfransda iştirak etmişlər. Konfransda yerli və beynəlxalq ekspertlər, sahə üzrə mütəxəssislər blockchain texnologiyasının tətbiqi sahələri və inkişaf perspektivləri haqqında müzakirələr aparılmış, bank və maliyyə sektorunda, dövlət qurumlarında blockchain texnologiyaların tətbiqi ilə bağlı xarici ekspertlərin məruzələri dinlənilmişdir.

19. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 4.2.4-cü yarım bəndi üzrə yaradılmış işçi qrupunun tərkibinə Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müəllimi Abbasov Tural Mənaf oğlu daxil edilmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planının 4.2.3-cü – "KOS subyektləri üçün "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi" yarım bəndinə müvafiq olaraq, KOS subyektlərinin bacarıqlarının artırılması üçün uyğun xidmətlər təklif edən dövlət və özəl qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının

İqtisadiyyat Nazirliyinin yaratdığı əlaqələndirici komissiyanın tərkibinə Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının müəllimi Tural Abbasov daxil edilmişdir.

23. Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələr üçün təlim keçirilmişdir. Təlimin birinci hissəsi vergi qanunvericiliyindəki dəyişikliklərə həsr olunmuş, ikinci hissədə isə tələbələr həm iş, həm də sosial həyatda olduqca vacib məsələlərdən olan vaxtın idarə edilməsinin əsasları ilə tanış olmuşlar. Təbirdə vergi sahəsində aparılan islahatların zəruriliyi, Mühasibat uçotu haqqında Qanunda dəyişikliklər, Qanunun ümumi strukturu və əsas dəyişikliklər, Qanunun əsas anlayışları, Mühasibat uçotu sahəsində tənzimlənmə və nəzarət, Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu standartları, peşəkar mühasib sertifikatının verilməsi, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələləri dinlənilmişdir.

24. 13.11.2018-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisad məktəbinin tələbələri üçün seminar təşkil edilmişdir. Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə təhsil alan 30-dan çox tələbəsi iştirak etmişdir.

25. 13 noyabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi üçün seminar təşkil edilmişdir. Seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə təhsil alan 30-dan çox tələbəsi iştirak etmişdir. Seminarda “Vergi hesabatlarının praktiki məlumatlar əsasında onlayn rejimdə tətbiqi və göndərilməsi” və “Elektron uçotla bağlı inzibati rəqlamentlər” mövzusunda mühazirələr dinlənilmişdir.

26. 28.11.2018-ci il tarixdə Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələri üçün “Mühasibat uçotu haqqında qanunda dəyişikliklər və bu dəyişikliklərin vergi məqsədləri üçün tətbiqi”, “İş bölgüsü prosesində vaxtın idarə edilməsi” təlimi keçirilmişdir.

26. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05-23-1130\10 nömrəli, 14.11.2018-ci il tarixli məktubuna əsasən Tədris və metodika şöbəsinin mütəxəssisi Kəmalə Xəlilova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na və Təhsil Nazirliyinin 18.01.2018-ci il tarixli, F-60 nömrəli əmri ilə təsdiq etdiyi “2018-2019-cu tədris ilində təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi qrafiki”nə uyğun olaraq ali təhsil müəssisələrinin

akkreditasiyasının keçirilməsi üçün yaradılan akkreditasiya komissiyasınının tərkibinə təhsil eksperti kimi əlavə edilmişdir.

Bununla əlaqədar olaraq, Kəmalə Xəlilova 26.11.2018-30.11.2018-ci il tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının akkreditasiyası prosesində olmuş və Akademiyanın qiymətləndirilməsində yaxından iştirak etmişdir.

Qısamüddətli təlimlər və seminarlar

1. 27.01.2018-ci il tarixdən başlayaraq Azəri Türk Bankın maliyyə, vergi və mühasibləri üçün 8 günlük sifarişli təlim keçirilmiş və təlimdə 20 nəfər iştirak etmişdir.

2. 14.04.2018-ci il tarixdən başlayaraq Avrasiya Universitetinin təşkilatçılığı ilə peşəkar mühasiblər üçün 8 günlük sifarişli təlim keçirilmiş və təlimdə 14 nəfər iştirak etmişdir.

3. 27.04.2018-ci il tarixdə kənardan cəlb edilmiş mütəxəssislər tərəfindən "Maliyyə bazarlarının təhlili və proqnoz yönətmələri" mövzusunda təlim keçirilmiş və təlimdə 28 nəfər iştirak etmişdir.

4. 30.04.2018-ci il tarixdə kənardan cəlb edilmiş mütəxəssislər tərəfindən "Terrorizmin maliyyələşdirilməsi məqsədilə alınan pulların yuyulması ilə əlaqədar iqtisadi sahədə hüquq pozuntusunun təhqiqatı" mövzusunda təlim keçirilmiş və təlimdə 72 nəfər iştirak etmişdir.

5. 22-24.06.18-ci il tarixlərində NRYTN-nin mühasiblər qrupunun təlim tələbatlarının qarşılınması məqsədilə 3 günlük sifarişli təlim keçirilmiş və təlimdə 15 nəfər iştirak etmişdir.

6. 06-27.10.2018-ci il tarixlərdə "Mühasibat və vergi uçotu üzrə praktikum" mövzusunda kənar təşkilatlardan cəlb edilmiş mütəxəssislər üçün seminarlar keçirilmişdir.

7. 17.10.2018-ci il tarixdə Xəzər Gənclər Evinde gənclər üçün Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyəti haqqında məlumat və "Öz Pulunu Özün Qazan" mövzusunda seminar keçirilmişdir.

8. 23-26 oktyabr 2018-ci il tarixlərdə Bakı Biznes və Kooperasiya və Azərbaycan Maliyyə-İqtisad Kolleclərində gənclərin peşə hazırlığının artırılması, onların vergi sahəsində maarifləndirilməsi məqsədilə "Mühasibat və vergi uçotu" ilə bağlı praktiki seminarlar keçirmişdir.

9. 25-26.10.2018-ci tarixlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolləcində gənclərin peşə hazırlığının artırılması məqsədilə "Mühasibat" və "Vergi uçotu" mövzularında praktiki seminar keçirilmişdir.

10. 12.11.2018-ci il tarixdə Tələbə Gənclər Təşkilatı İttifaqında Biznesə başlamaq istəyən gənclər üçün "Öz pulunu özün qazan" adlı seminar keçirilmişdir.

11. 14.11.2018-ci il tarixlərdə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə gənclərin peşə hazırlığının artırılması məqsədilə "Mühasibat uçotu" mövzusunda praktiki seminar keçirilmişdir.

12. 17.11.2018-08.12.2018-ci il tarixlərdə "Mühasibat və vergi uçotu üzrə praktikum" mövzusunda kənar təşkilatlardan cəlb edilmiş mütəxəssislər üçün seminarlar keçirilmişdir.

13. Vergilər Nazirliyinin Tədris Mərkəzi 20.11.2018 - 23.11.2018-ci il tarixlərdə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universitetinin bir qrup tələbəsi və Gəncə Gənclər evinin fəal üzvləri üçün seminarlar təşkil etmişdir. Seminarlarda 300-dən artıq gənc iştirak etmişdir.

14. 28.11.2018-ci il tarixdə Bakı İdarəetmə və Texnologiya Kollecinə gənclərin peşə hazırlığının artırılması məqsədilə "Mühasibat uçotu" mövzusunda praktiki seminar keçirilmişdir.

15. 03.12.2018-07.12.2018-ci il tarixlərdə Masallı rayonu Asan Xidmət Mərkəzində, Lənkəran Dövlət Universitetində, Lənkəran Gənclər və İdman İdarəsində gənclərin vergi savadlılığının artırılması məqsədi ilə seminarlar keçirilmişdir.

Tədris Mərkəzinin nailiyyətləri

1. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Respublika Komitəsi rəyasət heyətinin 29 dekabr 2009-cu il tarixli 18 nömrəli protokolu ilə təsdiq edilmiş "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" devizi ilə DİİXİHİ Respublika Komitəsinin qərarına əsasən müəssisə və təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi devizi ilə illik müsabiqə keçirilmişdir. Bununla əlaqədar olaraq, Vergilər Nazirliyinin Tədris Mərkəzində Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fariz Osmanov çıxış edərək müsabiqə barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, müsabiqənin əsas məqsədi Həmkarlar İttifaqı nəzarətin səmərəliliyinin yüksəlməsindən, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərinin qorunmasından, iş yerlərində ictimai nəzarətin rolunun təkmilləşdirilməsindən və ictimai səlahiyyətli nümayəndələrə səmərəli rəhbərlik edən həmkarlar İttifaqı təşkilatlarına köməklik göstərməkdən ibarət olmuşdur. Tədris Mərkəzinə "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi" adlı müsabiqənin qalibi diplomu təqdim edilmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri iştirak etmişlər.

Dekabrın 10-da Bakı Biznes Mərkəzində müsabiqə qaliblərinə mükafatlar təqdim edilmişdir. Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşı Əliyev Aqşin Vüqar oğlu tərəfindən hazırlanmış “Sahibkarlar üçün ticarət əməliyyatlarının elektron məlumat portalı” ideyası Müsabiqə üzrə “Ernst and Young” beynəlxalq audit şirkətinin xüsusi təltifinə layiq görülmüşdür.

3. 5-7 dekabr 2018-ci il tarixlərdə ADA Universitetində - Educational Management adlı təlim keçirilmişdir. Təlimdə təhsilin idarə olunmasının əsasları mövzusunda açıq müzakirələr aparılmış və ekspertlərin mühazirələri dinlənilmişdir. Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşı Əliyev Aqşin xüsusi sertifikat almışdır.

Təlimlərin qiymətləndirilməsi

Vergilər Nazirliyində keçirilən təlimlərin qiymətləndirilməsi vergilər nazirinin 19 sentyabr 2014-cü il tarixli 1417040101282800 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyində keçirilən təlimlərin qiymətləndirilməsinə dair Metodiki Tövsiyələr”i əsasında müəyyən edilir.

Tövsiyələr Vergilər Nazirliyində həyata keçirilən təlimlərin (ilkin hazırlıq və ixtisasartırma kursları, o cümlədən qısamüddətli təlimlər) vergi orqanlarının tələbatlarına uyğunluğunu, keyfiyyətinin və nəticəliliyinin qiymətləndirilməsi üçün vergi orqanlarının vəzifəli şəxsləri arasında sorğuların aparılmasını, əldə edilən nəticələrin ümumiləşdirilməsini və istifadə edilməsi üsullarını müəyyən edir.

Təlimlərin qiymətləndirilməsi iki mərhələdə aparılır. Birinci mərhələ, kursun bitməsindən sonrakı həftə ərzində, iş yerində dinləyicilərin təlimdən məmnunluq səviyyəsinin qiymətləndirilməsi üçün sorğunun aparılmasını nəzərdə tutur. İkinci mərhələ isə, təlimdən 6 ay sonra aparılır.

Təlimin təşkilinin qiymətləndirilməsi üzrə Anket

Göstəricilər	Qiymətləndirmə
1. Təlim prosesi	4.7
1.1. Təlim başlamazdan əvvəl təlimin məqsədləri barədə məlumatlılıq səviyyəsi	4.7
1.2. Təlim prosesində mövzuların əhatə olunma səviyyəsi	4.6
1.4. Sizin əvvəlki biliyinizin təlim proqramının mənimsənilməsi üçün kifayətliliyi	4.7
1.5. Təlim zamanı dinləyicilərin fəal iştirakının təmin olunma səviyyəsi	4.8
1.6. İstifadə olunan təlim metodlarının öyrənmə üçün faydalılığı	4.7
2. Təlimin nəticələri	4.7
2.1. Təlimin məqsədlərinə nail olunma səviyyəsi	4.7
2.2. Ayrı-ayrı mövzuların tədrisində məqsədin və müzakirə olunan sualların peşə fəaliyyətinizlə əlaqəsi	4.8
2.3. Təlim zamanı verilən biliklərin yeniliyi	4.6
2.4. Təlimin əvvəlki biliklərinizin genişləndirilməsinə təsiri	4.6
2.5. Verilən biliklərin əhatəliliyi	4.7
3. Təlim materialları	4.7
3.1. Anlaşılmalıq səviyyəsi	4.7
3.2. Öyrənmə üçün uyğunluğu	4.7
3.3. Təyinatına uyğunluğu	4.8
3.4. Təlim prosesində müzakirə edilən məsələlərlə uyğunluğu	4.7
4. Təşkilati məsələlər	4.8
4.1. Təhsil alma formasının qənaətbəxşliyi	4.7
4.2. Gündəlik təlim rejiminin qənaətbəxşliyi (dərs cədvəlinin tərtibi, saatlarının miqdarı və s.)	4.7
4.3. Təlim yerinin təlimə uyğunluğu	4.8
4.4. Təlimlə bağlı digər təşkilati işlərin qənaətbəxşliyi (təlim materiallarından, elektron resurslardan, kitabxanadan, təlimçilərin məsləhətlərindən istifadə imkanları)	4.8

5. Biliklərin qiymətləndirilməsi	4.6
5.1. Testlərin təlimdə verilən biliklərə uyğunluğu	4.5
5.2. Verilən biliklərin testlərlə əhatə olunması	4.7
5.3. Testlərin keyfiyyəti	4.6
Yekun qiymət	4.7

Təlimin nəticələrinin praktiki fəaliyyətə təsirinin qiymətləndirilməsi anketləri

Təlim kursundan 6 ay sonra dinləyicilər arasında aparılan sorğu anketi

Göstəricilər	Qiymətləndirmə
1. Peşə fəaliyyəti ilə təlim arasında əlaqə	
1. 1. Təlimdə əldə edilən biliklərin sizin peşəkarlıq səviyyəyənizə təsiri	4.8
1. 2. Təlimin sizin gündəlik işlərinizin nəticələrinə təsiri	4.8
1. 3. Təlimdə əldə edilmiş biliklərin iş proseslərində tətbiqi imkanlarının mövcudluğu	4.8
1. 4. Təlimdə əldə edilmiş biliklərin iş proseslərində tətbiqi səviyyəsi	4.8

Təlimdən 6 ay sonra dinləyicilərin birbaşa rəisləri (şöbə və ya bölmə rəisləri) arasında aparılan sorğu anketi

Göstəricilər	Qiymətləndirmə
1. Peşə fəaliyyəti ilə təlim arasında əlaqə	4.9
1. 1. Təlimdən sonra mütəxəssisin fəaliyyət nəticələrində yaxşılaşma	5.0
1. 2. Təlimin əməkdaşın peşəkarlıq qabiliyyətlərinə təsiri	4.9
a) fəaliyyət sahəsi üzrə nəzəri biliklər	5.0
b) fəaliyyət sahəsi üzrə praktiki biliklər	5.0
c) icra keyfiyyəti	4.7
d) icra intizamı	5.0
c) ünsiyyət qurma qabiliyyəti	5.0
d) komanda ilə işləmə qabiliyyəti	5.0
e) müstəqil öyrənmə qabiliyyəti	4.7
1.3. Təlim kursunda verilən biliklərin struktur vahidinin tələbatına	5.0

uyğunluğu	
1.4.Kurs üçün dinləyicilərin seçilməsi üsulu sizi qane edirmi?	5.0
1.5.Əməkdaşın kursun yekununda keçirilən imtahanda (monitorinqdə) göstərdiyi nəticə ilə praktiki fəaliyyət nəticələri arasında uyğunluğu	4.7
1.6.Kursun əməkdaşın vəzifə təlimatları ilə müəyyən edilən tələblərə uyğunlaşmaları üçün faydalılığı	4.7
2. Təlimin struktur vahidinin fəaliyyət nəticələrinə təsiri	4.9
2.1.Təlimin rəhbərlik etdiyiniz struktur vahidinin işinə təsiri	4.7
2.2.Dinləyicinin vergi ödəyiciləri və həmkarları ilə qarşılıqlı münasibətlərinə təlimin təsiri	5.0
Yekun qiymət	4.9

2018-ci il ərzində elmi-tədqiqat sahəsi üzrə görülmüş işlər

1. Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi Şurasının 15 may 2017-ci il tarixli iclasında Vergi Məcəlləsində edilmiş fundamental dəyişikliklərə uyğun olaraq Vergi Məcəlləsində transfer qiymətləndirmə ilə bağlı yeni 14-1 maddəsinin əlavə edilməsi, Vergi məqsədləri üçün "Elektron ticarət haqqında" qanunda edilmiş dəyişikliklər və elektron ticarətin dövriyyəsinin nəzərə çarpacaq dərəcədə artması, son zamanlar dünya iqtisadiyyatının qlobalaşması nəticəsində Azərbaycanda fəaliyyət göstərən multi-milli şirkətlərin sayının xeyli artması qeyd edilmişdir. Eyni zamanda çox vacib məqamlardan biri rəqəmsal iqtisadiyyatın inkişafının yüksək olması və bu sahədə elektron kommersiya əməliyyatlarının genişlənməsindən ibarətdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası vergilər nazirinin 11 dekabr 2015-ci il tarixli 1517040101919700 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi sahəsində elmi-tədqiqat mövzularının və layihələrinin seçilməsi barədə, tədqiqatların təşkili və nəticələrinin tətbiqinə dair Qaydalar"ına uyğun olaraq sadalanan faktlar əsasında "Transfer qiymətləndirmə prosesində səmərəliliyin gücləndirilməsi" və "Elektron ticarətin vergiyə cəlb olunması" mövzuları aktual mövzular kimi qəbul edilmişdir.

"Elektron ticarətin vergiyə cəlb olunması" mövzusu üzrə elmi-tədqiqat işi yekunlaşdırılmışdır. "Transfer qiymətləndirmə prosesində səmərəliliyin gücləndirilməsi" mövzusu üzrə elmi-tədqiqat işinin yazılması istiqamətində işlərə başlanılmış və davam etdirilir.

2. 28 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında əməkdaşlığa dair Müqavilə imzalanıb.

Müqaviləni Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov, Auditorlar Palatası adından Palatanın sədri Vahid Novruzov imzalamışdır.

Bu müqavilə Tərəflər arasında birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə imzalanmışdır.

3. Əməkdaşlıq cərcivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun nümayəndələri arasında görüş keçirilmiş, prioritet istiqamətlər müəyyən olunmuş, müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

4. Tədris Mərkəzinin Elmi Şurasının 09 oktyabr 2018-ci il tarixdə keçirilmiş iclasında qəbul edilmiş qərara əsasən Mərkəzin əməkdaşları tərəfindən yerinə yetirilən elmi işlər, araşdırmalar və təhlillər barədə qısa məlumatların digər əməkdaşlarla paylaşılması məqsədilə Mərkəzin rəsmi internet sahifəsində "İntellektual bank" adı altında bölmə əlavə edilmişdir. "İntellektual bank" bölməsinin fəaliyyətinə nəzarət Mərkəzin Elmi-tədqiqat bölməsinə tapşırılmışdır.

Bununla əlaqədar olaraq, Elmi-tədqiqat bölməsi tərəfindən yerinə yetirilən elmi işlər, araşdırmalar və təhlillər barədə qısa məlumatların standartları müəyyən olunmuş və nümunə formaları hazırlanmışdır və mütəmadi olaraq məlumatlar saytda yerləşdirilir.

5. Hesabat dövründə Mərkəzin Elmi-tədqiqat bölməsi tərəfindən xarici ölkələrdə iqtisadi, xüsusən vergi sahəsində baş verən yeniliklər izlənilmiş, xüsusi maraq kəsb edən məlumatlar tərcümə edilərək e-kitabxanada yerləşdirilmişdir. 2018-ci il ərzində yerləşdirilmiş xəbərlərin sayı 293 olmuşdur.

Bununla yanaşı, valyuta məzənnələri və neftin qiyməti bölmələri gündəlik olaraq yenilənmişdir. E-kitabxananın "Qanunvericilik" və "Xarici təcrübə" bölməsinə 65 yeni sənəd əlavə edilmişdir.

6. Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini **Kazimov Mirəli Sahib oğlu** "*Современные проблемы борьбы с преступлениями в финансово-кредитной сфере*" mövzusunda hüquq elmləri üzrə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

7. Hesabat dövründə Mərkəzin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi **Balayev Orxan Arif oğlu** tərəfindən "*Kənd Təsərrüfatında marketing sisteminin təkmilləşdirilməsi istiqamətləri*" mövzusunda dissertasiya işi yazılmış və Ali Attestasiya Komissiyasının müdafiə şurasında müdafiəsi həyata keçirilmişdir.

8. Mərkəzin Vergi metodologiyası kafedrasının dosenti **Əhmədov Rəşad Kazım oğlu** “*Aqrar sahədə kooperasiya əlaqələrinin təkmilləşdirilməsi istiqamətləri*” adlı dissertasiya işini 16 mart 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən FD.02.052 Müdafiə Şurasında müdafiə etmişdir.

Elmi araşdırmalar

Əmirbəyov Fərhad – “*Где взять деньги для инвестиции в экономический рост (на примере экономики Азербайджана)*”. Российская Академия Наук. Отделение общественных наук. Экономическая наука современной России, №3 (82), 2018

Məhərrəmov Ramiz – “*Biznes – vergi orqanları partnyorluğu: beynəlxalq təcrübə*”. “UNEC Ekspert” jurnalı, 5, 2018.

Məhərrəmov Ramiz – “*Ələt azad iqtisadi zonasında vergitutma məsələlərinin tənzimlənməsi*”. “Azərbaycanın vergi jurnalı”na təqdim edilmişdir.

Məhərrəmov Ramiz – “*Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində vergi tənzimlənməsinin rolu*”. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans, Azərbaycan Kooperasiya Universiteti, 1-2 iyun 2018-ci il

Məhərrəmov Ramiz və b. – “*İqtisadi artım və inkişaf nəzəriyyələrində vergilərin tətqiqinə yanaşmalar*”. AMEA-nın İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr edilmiş “İqtisadi artım və ictimai rifah” mövzusunda Beynəlxalq elmi-praktiki Konfrans

Məhərrəmov Ramiz, Əliyev Aqşin və b. – “*Comparative study of gas market in Kazakhstan and Turkmenistan – existing and potential routes*”. Web of science təqdim olunmuşdur.

Qarayev İmran – “*Globalization and Tax Policy*”. International Conference on Economic Modeling (ECOMOD 2017). Sloveniya Lyubliana. 2017, 5-7 June.

Qarayev İmran – “*Beynəlxalq təcrübədə vergi xərcləri və vergi güzəştləri*”. Vergi jurnalı №3, 2017

Qarayev İmran – “*Kiçik sahibkarlığın inkişafının müasir problemləri*”. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans, Azərbaycan Kooperasiya Universiteti, 1-2 iyun 2018-ci il

Əliyev Aqşin – *“Is it possible the EU’s shifting priorities from Russian to Turkish dependence for gas supply?”* – web of science təqdim olunmuşdur.

Əliyev Aqşin – *“2018-ci il dövlət büdcəsi gəlirlərinin əsas xüsusiyyətləri”*. “Müasir dövrdə Heydər Əliyev dövlətçilik modeli: reallıqlar və faktlar” mövzusunda beynəlxalq elmi-praktiki konfransın materialları

Əliyev Aqşin – *“Dövlət və icmal layihələr üzrə vergilərin dövlət büdcəsində rolunun qiymətləndirilməsi”*, “AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası” jurnalı, 4, 2018.

Əliyev Aqşin – *“AI prioritetlərinin Avropa qaz bazarındakı Rusiya asılılığından Türkiyə asılılığına dəyişməsi nə dərəcədə mümkündür?”*. UNEC Tədqiqat Fondu, iyun, 2018

Əliyev Aqşin – *“Sanksiyalardan sonra İranın enerji bazarında iştirakı”*. Odlar Yurdu Universiteti, İyul, 2018.

Rəşad Əhmədov – *“Aqrar sahədə kooperasiya əlaqələrinin formalaşmasında vergi siyasətinin rolu”*. “Azərbaycanın vergi jurnalı”, 3, 2018.

Balayev Orxan – *“Klasterial inkişaf şəraitində kənd təsərrüfatı marketinqinin prioritetləri”*. Kənd təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun Elmi əsərləri

Balayev Orxan – *“Kənd təsərrüfatı məhsulları bazarının təşkilinin metodiki məsələləri”*. Elmi-Tədqiqat İnstitutunun Elmi əsərləri

Maliyyə-təsərrüfat sahəsində görülmüş işlər barədə

Tədris Mərkəzinin 2018-ci il dövlət büdcəsində saxlanılması xərcləri smetasının layihəsi tərtib edilmiş və həmin layihənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi üçün Vergilər Nazirliyinə təqdim edilməsi və müdafiəsi təmin edilmişdir.

Mərkəzin ştat cədvəllərinin tərtib olunmasına dair təkliflərin hazırlanması və saxlanılmasına dair xərc smetasının ştat cədvəlinə müvafiq təsdiq olunması təmin edilmiş, aylıq əmək haqqı ştat cədvəlinə, əlavə ödənişlərin isə xərc smetasına uyğun olaraq istifadə edilməsi işləri təşkil olunmuşdur. Mərkəzin saxlanmasının smeta xərclərinin icrasına və büdcədənkenar fondun vəsaitlərindən istifadə edilməsinə dair hesabatların, habelə statistik hesabatların tərtib edilməsi, Vergilər Nazirliyinə və aidiyyəti üzrə digər orqanlara təqdim olunması işləri vaxtılı-vaxtında icra olunmuşdur.

Təsərrüfat və təchizat işlərinin təmin edilməsi üçün müvafiq idarə, müəssisə və təşkilatlarla müqavilələrin bağlanması təşkil edilmiş, həmçinin bu müqavilələr üzrə şərtlərin, öhdəliklərin icraçı təşkilatlar tərəfindən müqavilə şərtlərinə uyğun yerinə yetirilməsi təmin olunur.

2014-cü ilin arxiv sənədlərinin nomenklatura uyğun formalaşdırılaraq cild şəklində tərtib edilməsi tam başa çatdırılmışdır.

Tədris Mərkəzinin fasiləsiz fəaliyyəti üçün ayrılmış Vergilər Nazirliyi yanında KSİD-nin Ağa Nemətulla küçəsi - 44 ünvanında yerləşən inzibati binasının 2-ci mərtəbəsində təmir və təchizat işləri görülmüş, Mərkəzin əməkdaşlarının fəaliyyəti və tədris prosesi üçün tələb olunan şərait yaradılmışdır.

Mərkəzin inzibati binasının və digər tikililərin mühafizəsinə və təmirinə, yanğın təhlükəsizliyi texnikasının tələblərinə uyğun olaraq müvafiq qaydalara, inzibati binanın və digər tikililərin təmizliyinə, elektrik enerjisindən, içməli sudan qənaət rejimində istifadə olunmasına nəzarət və əməl edilmişdir.